


**“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı”nın icrası haqqında
məlumat
(2007-2015)**

Dövlət Proqramı haqqında qısa statistik faktlar:

2007-2015-ci illərdə xaricdə DP çərçivəsində təhsil almaq hüququ qazananlar:

Ümumi	- 3558 nəfər
Təhsil alanlar	- 1438 nəfər
Məzunlar	- 1920 nəfər

**2007-2015 – qəbul olunan tələbə sayı
(32 ölkə / 379 universitet)**



Yenilənmə tarixi: 02.07.2018

2015/2016-cı tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na keçirilən müsabiqə nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 373 tələbənin adı Proqram təqaüdcüləri siyahısına daxil edilmişdir. Bu tələbələr Vaterlo, Toronto, Oksford, Kolumbiya kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcəklər.

Müsabiqə nəticəsində 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura təhsili almaq hüququ qazanmışdır. Ölkəmiz üçün prioritet müəyyən olunan iqtisadiyyat, mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində istər yüksək TQDK göstəricilərinə malik, istər beynəlxalq olimpiada iştirakçıları, istərsə də, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayiş etdirmiş 102 tələbə isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq imkanı əldə etmişlər. Sevindirici haldır ki, ilk dəfə olaraq 1 nəfər tələbə antropologiya üzrə Avstraliyada təhsil almaq hüququ qazanmışdır. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində bugünədək 100-dən çox tələbənin turizm sahəsi üzrə xaricdə təhsil almaq imkanı qazanması ölkəmizdə turizm sektorunun inkişafına töhfədir və bu sektora olan marağın göstəricisidir .

Ümumilikdə tələbələrin əsasən Türkiyə, Böyük Britaniya və digər ingilis dilli ölkələrdə təhsil almağa üstünlük verdiyi müşahidə olunmuşdur. Sadalanan ölkələrlə yanaşı, Niderland Krallığında 36 nəfər, Kanadada 21 nəfər, Almaniyada 13 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanmışdır.

2007-2015-ci illərdə xaricdə DP çərçivəsində təhsil almaq hüququ qazananların 5 ən çox təhsil alınan ölkə, ixtisas və 4 təhsil səviyyələri üzrə statistika:

Ölkə

S/s	Ölkənin adı	Cəmi:
1.	Birləşmiş Krallıq	1032
2.	Türkiyə	769
3.	Almaniya	441
4.	Kanada	241
5.	Niderland Krallığı	181

Yenilənmə tarixi: 02.07.2018

İxtisaslar

S/s	İxtisas istiqaməti	Cəmi:
1.	Tibb	923
2.	İqtisadiyyat	849
3.	İnformasiya texnologiyaları	347
4.	Mühəndislik	338
5.	Sosial və humanitar elmlər	234

Təhsil səviyyəsi

S/s	Təhsil səviyyəsi	Cəmi:
1	Magistratura	1526
2	Bakalavr	1257
3	Rezidentura	547
4	PhD / Doktorantura	168